

# Yanvar faciəsi heç zaman unudulmayacaq

Azərbaycan tarixinə Qanlı-Yanvar faciəsi kimi daxil olan 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçdi. Xalqımız in-diyyədək bu faciənin ağrı-acısı ilə yaşıyır. O gecə baş verənlərin şahidləri hələ də onun təsiri altın-dan çıxa bilməmişlər. Yad-daşlarını vərəqlədikcə, hə-min anları təkrar-təkrar ya-sayırlar, bəzi məqamları xatırlayırlar, sağ qaldıqları üçün Tanrıya dualar edirlər. Çünkü o gecə evində oturduğun yerdə belə, qəfil gülləyə tuş gəlmək qacıl-maz idi.

Yanvarın 19-u adı günlərdən bəri kimi başladı. Və... Bakını büryüyən sovet qoşunu sakit dayanmışdı, insanların içini xof almış olsa da, qoşun burada ol-duqlarını hiss etdirmirdi. Günün axşamı da beləcə keçdi. Mən evdə idim, gecəyə doğru silah səsləri eşidilməyə başladı. Nara-hat idim, düşündüm ki, indi xəstəxanada olmalıyam, ar-xamca maşın göndərildi, lakin o gəlib çıxa bilmədi, onu güllə-baran etmişdilər. İkinci maşın göndərildi. Şəhərin gecəsi tanınmazdı. Məni aparan maşının kuzovuna iki güllə dəysə də II korpusun qəbul otağının qarşı-sındakı meydancaya gəlib çıxdım. Artıq onlarca yaralı getirilmişdi və getirilməkdəydi. Getirilənlərin arasında 8 ölü də vardı, onlar ayrıca otaqda yerləşdirildi. Növbətçi həkimlər, bütün heyət yeyin-yeyin işləsə də, çatdırı bilmirdilər, yardımə möhtac yaralılar getirildikcə getiriliyrdi. Küçə boyu ötüb keçən nəqliyyata, evlərin pəncərələrinə, eyvanlara açılan qapılara güllələr yağıdırıllı, atəş səsin-dən qulaq tutulurdu. Ağır-agır şəhərin ortalarına doğru hə-rekət edirdilər.

Cox çətinliklə qayda yarada biliardık, ölürlər meyitxanaya aparılırdı. 68 yaralıya kömək edib, onları hospitala köçürüdük və bunların siyahısı tutuldu. Şehər açıldı, atəş, demək olar ki kəsilmişdi, arabir orda-burda eşidilirdi. Ağır döyüş maşınları asfalta şütürür, bilmədiyimiz istiqamətlərə gedirdi. Topa-topa adamlar ora-bura qaçıb öz yaxın adamlarını axtarırdılar. Zərər çəkenlərin sayı hələ bilinmirdi, lakin 150 nəfərin öldürü-

düyü, yüzlərlə insanın yaralan-dığı söylənilirdi, hamısı da dinc insanlar. Ölənlərin heç birinin əlində silah yox idi, əsgərlər isə görünür, qarşılara çıxan hər kəsə atəş açmaq əmri almışdılar.

Bu suçsuz insanları qırmaq əmrini kim vermişdi? Deyirdilər ki, Azərbaycan hökuməti ordu-yə kömək üçün müraciət etmə-mişdi... təessüs ki, bu hadisələri töredənlər layiqli cəzalarını almadılar...

Yanvarın 22-də şəhidlərin dəfn mərasimi keçirildi, minlər-lə insan öz ehtiramlarını bildirmək üçün mərasimdə iştirak edirdi. Bax, həmin anları xatrlamaq da çox çətindir. Onlar Dağüstü park deyilən, vaxtılı əyləncə yeri olan yerdə dəfn edildilər. O gündən "Şəhidlər Xiyabani" müqəddəs bir məkəna çevrildi.

Mənim həyatım o qədər də xoş keçməyib, ailəm sovet rejiminin, onun qayda-qanunlarının acısını çox yaşayıb. Atam repressiyanın qurbanı olanda mənim 9 yaşımvardı, çətinliklə böyüdüm, oxudum, sənət sahibi oldum. Elmi işlə məşgül olub alımlık dərəcəsi aldım, müxtəlif vəzifələr tutdum. 20 Yanvar faciəsi baş verən ərəfədə böyük səhiyyə ocağı olan Respublika Xəstəxanasına rəhbərlik edirdim. Qanlı Yanvar mənim həyatımda xalqımla birlikdə yaşa-diğim, şahidi olduğum ən acı unudulmaz hadisələrdən biri idi...

Mənim elmi-təcrubi fəaliyyətimin əsas sahələrindən biri əhalinin gigiyenik cəhətdən maarifləndirilməsi, sağlamlığının qorunması, sağlam həyat tərzinin formallaşmasına yönəlmüşdür. "Oxuyun və düşünün", "Azərbaycan milli mətbəxində dietologianın əsasları", "İnfeksiyon xəstəliklərin profilaktikası" kimi əsərlər də məhz buna xid-mət edir.


Respublikada milli mətbəxi-mizin əsasında pəhriz şəbəke-sinin yaranmasının da vaxtı artıq çoxdan çatmışdı. Bütün bunların həyata keçirilməsi, müxtəlif sahələr üzrə peşəkar mütəxəssislərin hazırlığı da da-im diqqət mərkəzində saxlanıldı. İctimai-iaşə müəssisələrinin təcrübəli orta və ali-tehsilli kadrlarla təmin edilməsi məq-sədilə ölkə gəncləri keçmiş

SSRİ-nin iri şəhərlərinə oxu-mağa göndərilirdi.

Müxtəlif sahələr üzrə savad-li gənclərin seçilərək ölkədən kənarda oxumağa göndərilmə-sində mənim də əməyim ol-muştur. Həmin kadrların bəzi-ləri indi də ayrı-ayrı sahələrde çalışırlar. Bunlardan biri də Əzizov Seyidəzimdir. O, 1997-ci ildə Krasnodar Politexnik İnstututuna qəbul olmuş, 1984-cü ildə həmin institutun İctimai iaşənin texnologiyası və təşkili fakültəsini bitirərək mühəndis-texnoloq ixtisasına yiylənmişdir. Xəstəxananın qida bloku-nun rəhbəri idi. Biz müxtəlif la-yihələrin reallaşdırılmasında onunla birgə çalışmış, respublika səviyyəli tədbirlərin həyata keçirilməsində iştirak etmişik. Seyidəzim vətənpərvər, təs-sübkeş bir insandır. Mən 20 Yanvar hadisələrində danişarkən bu yazıda onun haqqında bəhs etməyim də təsadüfi deyildir.

Bəli, 20 Yanvar tariximizin qanlı səhifəsidir, çünkü xalqımız həmin gün öz azadlığı, müstə-qilliyi uğrunda çox sayda şəhid verdi, lakin onun iradəsi sinmadı, milli ruhu sarsılmadı. Həmin gün ümummilli mənafələrin müdafiəsi naminə canlarından keçən və şəhidlik zirvəsinə ucalan Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazardılar.

20 Yanvar həm də birlik, həmrəylik günü idi. Xalqımız qanlı faciənin qurbanlarının dəfn mərasimində bu birliyi, həmrəyliyi bir daha nümayiş et-dirdi. Respublikanın hər yerində yas mərasimləri təşkil olundu, dinimizin buyurduğu qay-dada onların ruhlarına dualar oxundu, ehsanlar verildi. İstər iqtisadi, istər siyasi, istərsə də mənəvi cəhətdən hamı üçün çətin olan həmin dövrdə bu iş-ləri həyata keçirmek her kəs-dən böyük məsuliyyət, siyasi sayılıqlı tələb edirdi. Yüksək təşkilatlılıq qabiliyyəti olmadan bu ümumxalq tədbirini layiqin-cə icra etmək qeyri-mümkün idi. Qeyd etdim ki, mən o vaxt böyük bir səhiyyə təşkilatına rəhbərlik edirdim. Məhz bu sə-bəbdən ərazisində yerləşdiyi-miz Yasamal rayonu üzrə şə-hidlərə ehtiram əlaməti olaraq cümə axşamlarının birini təşkil



etmek bize tapşırılmışdı. Əlbət-tə, bu, o qədər də asan iş deyildi, çətinlik işin maddi tərəfində deyildi, dediyim kimi, keyfiyyətli ərzaq alınması, müyyəyen avadanlıqların tapılması və s. bir sözle belə bir məclisin yola verilməsi üçün peşəkar insan lazımdı. Bax, həmin vaxtlarda Seyidəzim mənim ən yaxın kö-məkçim oldu.

Mərasim necə lazımdırsa, eləcə də yüksək səviyyədə təşkil edildi, bişirilən ehsandan im-kansız ailələrə, tənha ahil, maddi köməye ehtiyacı olan in-sanların evlərinə paylandı. Sö-zün açığı, bu işdə ən böyük ağırlıq onun üzərinə düşdü və o da onu layiqincə yerinə yetirdi. Düşünürəm ki, bu özü də bir vətənpərvərlik, insanse-vərlik nümunəsi idi. Axi, Vətə-ne xidmət, Vətəni sevmək də imandır. O da imanının qu-lu, köləsi kimi, təmənnasız etdi bunları, əməyini, vəsaitini əsir-gəmədən vətəndaşlıq borcunu yerinə yetirdi.

Seyidəzim təvazökar insan-dır, etdiyi yaxşılıqlar barədə da-nışlığı xoşlamır. Deyir ki: "Sən etdiyini et, xalq bilməsə də, xalq bilər".

Bu məqamı xatırlamaqla de-mək istərdim ki, ən kiçik, adı bir hərəkəti ilə başqalarından fərqlənən hər bir insan örnek-dir, nümunədir. Qaldı ki, Vətən yolunda canından keçmək, şə-hid olmaq. Bu, qəhrəmanlığın zirvəsidir. Məhz elə buna görə də xalqımız bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ru-huna ehtiram göstərir, xatirəsi-ni hər zaman uca tutur.

**Maqsud QASIMOV,**  
Azərbaycan Tibb Universitetinin müəllimi, professor.